

Azərbaycandan çox-çox uzaqlarda – 25 ildən yuxarıdır ki, professoru olduğu qardaş Türkiyənin Çanaqqala 18 Mart Universitetindəki həm bədii yaradıcılığı, həm də elmi-pedaqoji fəaliyyəti ilə bütün türk dünyasında tanınan Məmməd İsmayıl bu dəfə dünya çapında yeni uğurları ilə gündəmə gəldi. Rumınyanın “Edituran Revers” nəşriyyatı “Planetin poeziyası” (Planeta Poeziei) seriyasından həmyerlimizə həsr olunmuş “Mammad İsmayıl. Memoria Sfanta” (Məmməd İsmayıl. Müqəddəs Xatirə) adlı kitabı nəfis şəkildə nəşr etmişdir.


Dünyanın seçilmiş on şairi – biri Məmməd İsmayıl...

Bu dünyanın seçilmiş və öndəgələn on şairi haqqında hazırlanan seriyanın dördüncüsüdür və həmyerlimizə həsr olunmuşdur. 350 səhifədən ibarət olunan nəşrdə Məmməd İsmayılın dünyanın 50-dən artıq dilinə çevrilən şeirlərindən nümunələrə, dünya dillərində haqqında yazılan çoxsaylı məqalələrə və fikirlərə, eləcə də şairin dünyanın müxtəlif ölkələrində çap olunan kitablarının, aldığı diplom və medalların fotolarına, ən müxtəlif dünya rəssamlarının çəkmiş olduğu portretlərə geniş yer verilib. Nəfis tərtibatı ilə seçilən kitabın redaktoru və ön sözünün müəllifi Rumınyanın tanınmış şairlərindən olan Constantin Barbudur.

C.Barbun yazmış olduğu ön sözdə Məmməd İsmayılın dünya ədəbiyyatındakı yeri və şairin çoxşaxəli yaradıcılığının müxtəlif fərqli yönləri diqqətə çatdırılır. Onu da qeyd edək ki, bu il iyun ayının 19-da Rumınyanın Graiova Milli Kitabxanasında kitabın təntənəli təqdimat mərasimi keçirilmişdir. Kitabı oxuculara əsərin redaktoru C. Barbu təqdim etmiş, tədbirdə çıxış edən M.İsmayıl belə mükəmməl kitabın nəşrində əməyi keçən hər kəsə təşəkkürünü bildirmişdir. Kitab Rumınyanın “Mihai Eminescu Akademiyası”nın qərarı ilə nəşr edilmişdir.

Məmməd İsmayıl Beynəlxalq Poeziya Akademiyasının da milli və dünya ədəbiyyatında göstərdiyi önəmli xidmətlərinə görə təltif etdiyi şairdir. Akademiyanın İcraiyyə Komitəsinin qərarında deyilir: “Dünya üzrə Beynəlxalq Poeziya Festivalı (2022) poeziyanın dəyərli və qiymətli “Mihai Eminescu” mükafatını cənab Məmməd İsmayıla təqdim etməkdən qürur duyur. Prezident, Professor Ion Deaconescu”. Qeyd edək ki, bu rumınyalı məşhur şair, nasir və jurnalist Mixay Emineskunun adına təsis edilmiş ünlü mükafatdır.

Həmyerlimizin başqa bir uğuru isə



İngiltərədə çap olunan “Dünya şeir antologiyası”nda yer almasıdır. Bu məşhur seriyada da Məmməd İsmayılın həyat yoluna və 12 şeirine yer verilib. Şeirləri ingilis dilinə Banu Akkök və Tomris Babanlı çevirmişlər. Maraqlıdır ki, bugünlərdə Çinin Şanxay şəhərində Çin dilində çap olunan “Dünya şeir antologiyası”nda da ünlü həmyerlimizin şeirlərinə yer verilib. Antologiyada şairin yaradıcılıq tərcümeyi-halı ilə birlikdə “Tanrı bilər”, “Biz dörd nəfər idik” və “Uğur gözləyirsən” şeirləri dərc edilib.

Türk dünyasının böyük və sevilən şairi Məmməd İsmayılı dünya çapındakı uğurları münasibəti ilə təbrik edir, ona yeni yaradıcılıq uğurları və cəsağılığı arzulayırıq.